



BİNƏQƏDİ

BAKI-2015
I AVROPA OYUNLARI
İLƏ ƏLAQƏDAR 1 İYUL
2014-cü İL TARİXİNDƏN
"TƏMİZ BİNƏQƏDİ"
LAYİHƏSİNƏ START
VERİLİB

№01 (95) | 9 yanvar 2015

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Dövlətimizin başçısı xalqa bayram təbrikində ötən illərdə görülmüş işlər, qazanılmış nailiyyətlər, siyasətdə və iqtisadiyyatda əldə edilmiş uğurlar barədə danışıb. Xalqa müraciətinin sonunda Prezident İlham Əliyev demişdir: "Əziz dostlar, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, bu gün qüdrətli, müstəqil Azərbaycan dövləti vardır. Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Biz 23 ildir ki, müstəqillik və müstəqil siyasət aparırıq. Milli maraqlar, milli dəyərlər üzərində qurulmuş bu müstəqil siyasət bugünkü

Azərbaycan realıqlarını təmin edir. Bu gün Azərbaycan dinamik, sürətlə inkişaf edən ölkədir. Azərbaycan demokratiya, azadlıq, müstəqillik, tərəqqi, inkişaf yolu ilə uğurla gedən ölkədir. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər ki, bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir. Mən bütün azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hər bir Azərbaycan ailəsinə səadət, xoşbəxtlik, yeni uğurlar arzulayıram. Bayramınız mübarək olsun!"

Azərbaycana yeni gətirilmiş sərnişin təyyarəsi ilə tanışlıq



Yanvarın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus yeni gətirilmiş "Boeing-787-8" Dreamliner sərnişin təyyarəsinə baxıblar.

"Boeing-787-8" Dreamliner ən müasir tipli hava gəmilərindəndir. Son texniki nailiyyətləri özündə birləşdirən layner daha uzaq məsafələrə uçuşlar həyata keçirməyə imkan yaradır. Ən yeni texnologiyaların tətbiq edilməsi nəticəsində isə təyyarədə yüksək mənfəətli istismar, yanacaq qənaət və sərnişinlər üçün rahat şərait var. Bu təyyarə həm texniki, həm də xidmət cəhətdən digər hava gəmilərindən fərqlənir.

Bu təyyarə ilə ilk mərhələdə Bakıdan Pekinə, Londona və Avropanın digər şəhərlərinə uçuşlar ye-

rinə yetiriləcək. Bu ilin yay mövsümündən isə hava gəmilərinin Nyu-York və yeni açılacaq hava xətlərində istismarı gözlənilir.

Bela hava layneri MDB məkanında və bir sıra Şərqi ölkələri arasında ilk dəfə Azərbaycanla gətirilib. Son illərdə digər sahələrdə olduğu kimi, mülki aviasiya sahəsində də uğurlu inkişaf mərhələsi yaşanır. Bu inkişaf özünü həm yeni aeroqazal komplekslərinin inşasında, həm də yeni müasir hava gəmilərinin alınmasında daha aydın göstərir. Bu baxımdan, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin aviaparkının ən müasir "Boeing-787-8" Dreamliner sərnişin təyyarələri ilə gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. "Azərbaycan Hava Yolları"nın və ümumilikdə, Azərbaycan mülki aviasiyasının nailiyyətləri Prezident İlham Əliyevin bu sahəyə birbaşa göstərdiyi diqqət və qayğının nəticəsidir.

Ölkəmizin inkişafı ilə bağlı cəmiyyətdə vahid mövqe var

2014-cü ilin son günlərində – dekabrın 26-da Bakının Binəqədi rayonunda inşa olunan Heydər məscidinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri məscidin açılış münasibətilə keçirilən mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlığı üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadla xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minar inşa olunub.

Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb, mütəmadi olaraq buraya gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilində xüsusi gözəllik verir.

Prezident İlham Əliyev məscidin açılış mərasimində çıxış edib: "Bu, doğrudan da tarixi hadisədir. Çünki bu, Azərbaycanın gücünü, inkişaf dinamikasını, bizim öz milli, dini ənənələrimizə nə qədər sadıq olduğumuzu göstərir. Bu məscid ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da təbiidir. Heydər Əliyev dahi şəxsiyyətdir. Azərbaycan xalqına bütün dövrlərdə ləyaqətlə xidmət etmişdir. Onun rəhbərliyi altında hələ sovet dövründə – 1970-1980-ci illərdə Azərbaycanda böyük inkişaf prosesi getmişdir. Azərbaycan qabaqçıl respublikaya çevrilmişdir. Məhz o illərdə yaradılan böyük sənaye potensialı bu gün müstəqil Azərbaycanın uğurlu inkişafına xidmət göstərir. O illərdə – sovet dövründə ulu öndər milli dəyərlərə böyük diqqət göstərirdi. Onun bu sahədəki fəaliyyəti xalq tərəfindən yüksək qiymətləndirilib. Heydər Əliyev öz xalqına həmişə çox bağlı olub və onun məşhur kəlamı – "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" – bu gün hər bir azərbaycanlı üçün yol göstərir.

Müstəqillik dövründə ulu öndərin xalq qarşısında əvəzolunmaz xidmətləri olmuşdur. Hətta müstəqilliyə qədər olan dövrdə müstəqilliyə aparan yola da Heydər Əliyev birinci qədəm qoymuşdur. Məhz onun təşəbbüsü ilə hələ sovet dövründə Naxçıvanda, Naxçıvanın Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cüm-



huriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq edilmişdir. Yəni budur müstəqilliyə aparan yollarımız".

Müstəqillik qazanandan sonra ölkəmizdə xalqın inanc prinsiplərinə diqqət artırılmasından bəhs edən dövlətimizin başçısı deyib: "Heydər Əliyev dövründə Azərbaycanda 500-dən çox məscid tikilmişdir. Yüzlərlə məscid

ki, dövlət-din münasibətləri burada böyük rol oynayır.

Bir sözlə, ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir, əvəzolunmazdır. Azərbaycan xalqı ulu öndərin xatirəsinə olan məhəbbətini öz ürəyində daim saxlayır. Biz – onun davamçıları isə onun yolu ilə gedərək ölkəmizi daha da gücləndiririk, onun müəyyən

qədər də müsbət baxmırlar, yaşanırlar. Çox təəssüf edirik. Gəlsinlər Azərbaycanın təcrübəsini görsünlər, öyrənsinlər. Görsünlər ki, bir ölkədə bütün dinlərin nümayəndələri məhəbbətli şərətilə necə yaşaya bilərlər, bütün millətlərin hüquqları necə təmin edilə bilər. Biz buna necə nail ola bilmişik? Bəzi hallarda xarici qonaqlar məndən

rindən birinə çevrilmişdir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası dialoq, humanitar forum, dünya dinlərinin liderlərinin zirvə görüşləri – bütün bunlar bu gün Azərbaycan realıqlarıdır. Biz çalışırıq bu tədbirlərin keçirilməsi ilə ümumi işimizə töhfəmizi verək ki, dünyada da dini, milli zəmində heç vaxt anlaşılmazlıq, qarşıdurma olmasın. Əfsuslar olsun ki, biz bir çox hallarda bunun əksini görürük. Yaxın Şərqi, Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, davalar, qanlı toqquşmalar baş verir. Bu, əlbəttə ki, bizi çox narahat edir. Yəni də deyirəm, ümid edirəm ki, Azərbaycan öz müsbət təcrübəsini başqa ölkələrlə bölüşərək ümumbəşəri dəyərlərə qiymətli töhfəsini verir və verəcəkdir".

Sonra Şimali Qafqaz Müftülərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yehudiləri Dini Cəməsinin sədri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Şafiq Pşıxaçev çıxış ediblər.

Tədbirdə nitq söyləyən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxışının sonunda bütün şəhidlərimizin, ulu öndər Heydər Əliyevin və onun həyat yoldaşı Zərifə xanımın ruhuna fatihə verib.

Daha sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək üzərinə gül dəstəsi qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri anılıb.



təmir edilmişdir. Ulu öndər müqəddəs Kəbənin içində namaz qılmışdır. Mən xoşbəxtəm ki, bu xoşbəxtlik mənə də nəsib olmuşdur. Yəni o illərdə milli, dini dəyərlərə göstərilən diqqət və müəyyən edilmiş istiqamət bugünkü Azərbaycanın güclənməsinə xidmət edirdi. Çünki indi bizim güclü iqtisadiyyatımız var. Siyasi dayaqlarımız da möhkəmdir. Ən önəmlisi, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı vahid yanaşma, vahid mövqe var. İctimai-siyasi vəziyyət müsbətdir və əlbəttə

etdiyi siyasi xətti davam etdiririk".

Azərbaycanda müxtəlif dünyagörüşlü insanların, dini konfessiyaların birgə yaşayış prinsiplərindən danışan ölkəmizin başçısı bu sahədə tarixən toplanmış və hamıya örnək ola biləcək təcrübənin siyasi əhəmiyyətini vurğulayıb: "Bu gün sivilizasiyalararası dialoq haqqında müxtəlif fikirlər, fərziyyələr irəli sürülür. Alimlər, jurnalistlər, ictimai xadimlər, hətta siyasətçilər də bəzi hallarda bu münasibətlərin gələcəyinə o

bunu soruşurlar. Bunu izah etmək üçün gərək bir neçə gün vaxt sərf edəsən. Çünki yenə də deyirəm ki, bu, dövlət siyasətimizdir. Eyni zamanda, tarixən belə olubdur. Azərbaycan da və cəmiyyət də bu gözəl mənzərəni görürək öz töhfəsini verir ki, bu proses daim davam etsin.

Eyni zamanda, biz bu gün beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsi üçün öz dəyərlərimizi veririk. Təsədüfi deyil ki, məhz Azərbaycan dünyanın multikulturalizm mərkəzlə-

• TƏHLİL

3



Azərbaycan yüksələn xətlə inkişaf edir

• YENİ İL

4



Binəqədi rayonunda bayram tədbiri

• SOSIAL


5



Quruculuqla zəngin daha bir uğurlu il...

• SMX-1646

6



Binəqədi sakinlərinin etimad ünvanı

Dövlət Neft Fondunun yeni inzibati binası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 29-da – Dövlət Neft Fondunun yaradılmasının 15-ci ildönümü günündə bu qurumun yeni inzibati binasının açılışında iştirak ediblər.

Azərbaycanda Neft Fondunun yaradılması ulu öndər Heydər Əliyev tərəfindən əsas qoyulmuş mükəmməl neft strategiyasının bəhrələrinəndir. 2009-cu il dekabrın 29-da Prezident İlham Əliyevin iştirakı ilə Neft Fondunun yeni inzibati binasının təməli

Muzeydə Azərbaycanın neft tarixi və ümummilli lider Heydər Əliyevin neft strategiyası geniş əksini tapıb. Buradakı stendlərdə Dövlət Neft Fondunun fəaliyyəti, ötən 15 ildə qazandıqı uğurlar, maliyyələşdirdiyi layihələr və investisiyalar barədə ətraflı məlumat almaq mümkündür. Artıq Fondun qoyulmuş mükəmməl neft strategiyasının bəhrələrinəndir. 2009-cu il dekabrın 29-da Prezident İlham Əliyevin iştirakı ilə Neft Fondunun yeni inzibati binasının təməli



qoyulub. Ötən müddətdə ən müasir standartlar səviyyəsində aparılan tikinti-quraşdırma işləri başa çatdırılıb.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildiren lenti kəsib.

Qüllə ilə birlikdə 24 mərtəbəli binanın hündürlüyü 140 metrdir. Dövlət Neft Fondunun yeni binası "BREAM Assessment" qiymətləndirmə dərəcələrinin tələbləri nəzərə alınmaqla tikilib. Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb.

Prezident İlham Əliyevə Fondun yeni inzibati binasının tikintisinin gedişi ilə bağlı qısa film nümayiş etdirildi.

təşkil edən Dövlət Neft Fondunun layihə görüldüyü "BMT-nin Dövlət Qulluğu" və digər mükafatlar da muzeyin ekspozisiyasında yer alıb. Xatırladaq ki, Fond Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında bu mükafata layiq görülən ilk dövlət qurumudur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva binanın dizaynında Naxçıvan xalçaçılıq məktəbinin motivlərindən istifadə olunan 22-ci mərtəbəsindən paytaxtın mənzərəsini seyr edə bilər.

Yeni inzibati bina ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.

Bakıda yeni park

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nərimanov rayonunun Koroglu Rəhimov küçəsində yeni salınan istirahət parkında yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və ziyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə paytaxtda ardıcıl tədbirlər davam etdirilir. Yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir.

Dövlətimizin başçısı və xanımı burada yaradılan şəraitlə də tanış oldular. 650 avtomobil tutumuna malik yeraltı dayanacaq "Safe Life" şirkəti tərəfindən ən müasir texniki avadanlıqla təchiz olunub. 24 saat açıq olacaq yeraltı avtomobil dayanacağına təhlükəsizlik sistemlərindən olan su ilə avtomatik söndürmə, ünvanlı yanğın siqnalizasiya, havalandırma və tüstüsovurma, yanğın səsəndirmə və təxliyyənin idarə olunması, videonəzarət, park naviqasiya, park ödəmə sistemləri və istiqamət lövhələri qurulub. Bu sistemlərdə dünyanın qabaqcıl şirkətlərinin ən keyfiyyətli avadanlığından istifadə olunub. Yeraltı avtomobil dayanacağına, texniki və xidməti otaqlara vizual nəzarət etmək üçün videonəzarət sistemindən istifadə edilib.

İnşaat işlərinin əsas hissəsi başa çatıb



Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və "Bakı 2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda həyata keçirilən işlərin gedişi ilə tanış olublar.

Təməli 2011-ci ilin iyununda qoyulan stadionun inşası sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Stadionda indiyədək layihə çərçivəsində nəzərdə tutulan inşaat işlərinin əsas hissəsi başa çatıb. Tikintidə ən müasir avadanlıqdan və inşaat materiallarından istifadə olunur.

Sonra Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımına Bakı Olimpiya Stadionunun interyerində həyata keçirilən və görülməli işlərlə bağlı məlumat verilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda inşaat prosesinin gedişi ilə mütəmadi olaraq maraqlanıb, işlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verirlər. Müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 68 minə yaxın tamaşacı yerinə malik Bakı Olimpiya Stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalardan, qaçış zolağı və digər infrastruktur yaradılıb. Təxminən 50 hektar ərazidə tikilən stadion 6 mərtəbədə ibarət olacaq. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VVIP, VIP, CIP, media,

habelə əlil tamaşacı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya normativlərinə əsasən insanların stadionu daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilir.

Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrik yaşıllıq sahəsi salınır. Stadionun layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir.

Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verir.

Avropa oyunlarına hazırlıq davam edir



Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və "Bakı 2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olublar.

1977-ci ildə inşasına başlanılan və 1990-cı ildə istifadəyə verilən İdman-Konsert Kompleksinin binasında indiyədək əsaslı təmir işləri aparılmamışdır. Kompleks əsas korpusdan və idmanın müxtəlif növləri üzrə məşqlər üçün ayrı-ayrı korpuslardan ibarətdir. Kompleksdə əsaslı təmir işlərinin layihəsinin hazırlanmasına və icrasına xarici şirkətlərlə yanaşı, yerli şirkətlər və mütəxəssislər də cəlb olunub. Layihəyə əsasən binanın daxili kommunikasiya sistemlərinin yenidən qurulması, havalandırma sisteminin təmirinə, yumşaq dam örtüyünün izolyasiyasının, həmçinin

yer döşəməsinin daha keyfiyyətli örtüklərlə əvəzlənməsinə, qapı, pəncərə və vitrajların yenilənməsinə, zalların döşəmələrində idman təyinatlı xüsusi örtüklərin dəyişdirilməsinə başlanılıb. Kompleksdə müasir yarış zalları, suvenir satışı mağazası, mətbuat işçiləri üçün xüsusi sahələr, VIP otaqlar, teleyayım mərkəzi, kafe-barlar və digər lazımı otaqlar yaradılacaq.

Əsaslı təmir işləri zamanı binanın fasadı da tamamilə yenilənir. Fasad tac şəklində olmaqla xüsusi örtüklə üzlənmiş konstruksiyadan ibarətdir. Fasadın işıqlandırılması üçün müxtəlif rəngdə xüsusi lampaların və proyektorların quraşdırılması nəzərdə tutulub.

Prezident İlham Əliyev və birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ətrafda aparılan abadlıq-quruculuq işləri ilə də tanış olub, tapşırıq və tövsiyələrini veriblər.

→ Heydər Əliyev Mərkəzi

Uşaqlar üçün ənənəvi bayram şənliyi

Heydər Əliyev Fondu tərəfindən "Buta" sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaqlar üçün ənənəvi bayram şənlikləri keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva şənliklərdə iştirak ediblər.

Bayram şənliyinə uşaq evləri və internet məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud olan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər dəvət olunublar. Şənliklərdə iştirak edən uşaqların "Buta" sarayına gəlib-gətmələri üçün xüsusi avtobuslar ayrılıb.



Bayram şənlikləri ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşündən, gənc nəsəli diqqət və qayğısından bəhs edən videoçarxın

nümayişi ilə başlayıb. Sonra şənlik iştirakçlarına yeni tərtibə hazırlanan proqram təqdim edilib.

Mehriban Əliyeva bayram şənliyində çıxış edib: "Mən çox şadam ki, bu gün siz belə gözəl əhval-ruhiyə

yədəsiniz, şənləirsiniz, oxuyursunuz, oynayırsınız. Çox şadam ki, biz bütün bayramlarımızı birgə keçiririk. Bilirsiniz ki, Heydər Əliyev Fondu sizin asudə vaxtınızın səmərəli təşkili ilə bağlı tədbirlər hazırlamaq üçün

hər zaman öz səylərini göstərir. Heydər Əliyev Fondu ilk gündən, – artıq on ildir ki, Heydər Əliyev Fondu fəaliyyət göstərir, – bizim uşaqlarımızın sağlamlığına və təhsilinə böyük diqqətlə yanaşır.

Əziz dostlar, mən sizin hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə xoşbəxtlik, ölkəmizə əmin-amanlıq arzulayıram. Çox sağ olun, bir daha sizi təbrik edirəm".

Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olunub.

Üç gün davam edən bayram şənliyində 2 mindən çox uşaq və məktəbli iştirak edib.

Uşaq sanatoriyası balacaların istifadəsinə verilib



Dekabrın 29-da Səhiyyə Nazirliyinin Bakının Buzovna qəsəbəsindəki Respublika Uşaq Sanatoriyasının yenidənqurmadan sonra açılış olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılış mərasimində iştirak ediblər.

1986-cı ildə fəaliyyətə başlamış sanatoriyada yeni-

dənqurma işlərinə 2012-ci ilin iyununda start verilmədi. Altımərtəbəli binanın ümumi sahəsi 8 min kvadratmetrdir. Sanatoriyanın elektrokardiografiya, fizioterapiya, tədris-məşğələ, psixoloq, oyun otaqları və palataları müasir tibbi avadanlıqlarla təchiz edilib. Binada 182 nəfərlik tibbi heyətin uşaqlara yüksək səviyyədə xidmət göstərməsi üçün geniş imkanlar var. Səhiyyə müəssisəsində somatik xəstəliyi olan 4-14 yaşlı uşaqlar müalicə alacaqlar. Sanatoriyaya respublikanın bütün bölgələrindən olan uşaqlar qəbul edilir. Tibb ocağında xüsusi qulluğa ehtiyacı olan uşaqların anaları üçün də palata nəzərdə tutulub. Binada fizioterapiya və bərpa şöbəsi, müalicəvi idman və 100 yerlik akt zalı, müalicəvi vannaların olduğu dörd otaq yaradılıb.

Kimsəsiz uşaqlar üçün yeni bina tikilib



Dekabrın 29-da Bakının Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün yaşayış binasının tikilməsi başlanılıb. Binada 50 yerlik kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar və internet zalları, camaşırxana var. Mənzillərin hamısı mebel, inventar və avadanlıqla, o cümlədən mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib. Binada fəaliyyət göstərəcək xidmət sahələrində də məzunların özləri çalışacaqlar.

Mehriban Əliyeva binada yaradılmış şəraitdən razılığını bildirib.

BİNƏQƏDİ

Təsisçi:
Binəqədi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
AZ1130, Bakı, Binəqədi rayonu,
Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: bineqedi-qazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Binəqədi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" nəşriyyatında çap edilməlidir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

Azərbaycan yüksələn xətlə inkişaf edir

2015-ci ilə uğurlu nəticələrlə qədəm qoyduq

2014-cü ildə həyatın bütün sahələrində diqqətəlayiq nəticələr qazanan Azərbaycanın yeritdiyi siyasətin əsas məzmunu və mahiyyəti xalqımızın, dövlətimizin marağı və mənafeyi, rifahı və gələcək inkişafı istiqamətində atılan addımlardan ibarətdir və bu yöndə bütün imkanlar indiyədək toplanmış zəngin təcrübə əsasında səfərbər edilmişdir. Bu gün əldə edilən uğurlar yeni nailiyyətlər qazanmaq üçün bünövrə rolunu oynayır. Bugünkü həyatımız, qısa müddətdə əldə etdiklərimiz, sosial-iqtisadi inkişafımız, ictimai-siyasi sabitlik, mövcud vətəndaş həmrəyliyi və beynəlxalq aləmdə artan nüfuzumuz deyilənləri sübut edir.

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan yalnız yüksələn xətlə inkişaf edib. Ulu öndərimiz Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirib və bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Dövlət başçımızın 11 illik hakimiyyəti dövründə çox ciddi nailiyyətlər əldə etmişik. Həyatımız, yaxşı mənada, sürətlə dəyişib. Bu dəyişikliklər həm ölkəmizin ümumi həyatında, həm də insanların şəxsi həyatında hiss olunur.

Təbii ki, dövlət bu vəzifələri yerinə yetirmək üçündür. Azərbaycan dövləti bütün resurslarını qısa müddətdə ən əsas resursunun – insan kapitalının mənafeyinə yönəldib. Bu mənada, 2014-cü il Azərbaycan üçün bütün parametrlər üzrə uğurlu il kimi yadda qalacaq. Ən əsası isə ölkəmiz iqtisadi inkişaf tempini qoruyub saxlayıb. Hazırda Cənubi Qafqaz iqtisadiyyatının 76 faizi Azərbaycanın payına düşür. Ümumi daxili məhsul istehsalı 2,8 faiz, qeyri-neft sektoru isə 6,6 faiz artıb. Bu rəqəmin özü çox şey deyir və bütün bunların arxasında əzmkarlıq və fədakarlıq dayanır.

Qeyd olunan nailiyyətlər Prezident İlham Əliyevin dövləti Heydər Əliyevin miras qoyduğu strategiya əsasında inkişaf etdirmək xəttinə sadıqlılığını və Azərbaycan vətəndaşlarının bu siyasəti dəstəkləməsinin məntiqi nəticəsidir. İqtisadi sahədəki uğurlarımız, əlbəttə ki, sosial sferadakı müsbət dəyişiklikləri müəyyən edir. Və ötən il də tariximizə sosial-iqtisadi problemlərin həllində uğurlu addımlar ili kimi yadda qalacaq. Qeyri-neft sektorunun inkişafına yönələn diqqət öz nəticələrini göstərməkdədir. Nəzərə alsaq ki, 2014-cü il "Sənaye ili" elan olunmuşdu, il ərzində sənayenin inkişafı ilə bağlı qəbul edilmiş mühüm dövlət qərarları öz müs-

bət nəticələrini verdi. 2014-cü il bizim üçün ərzaq və enerji təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatının inkişafı, texnoparkların yaradılması, qloballaşma fonunda nəticəsi proqnozlaşdırıla bilən proqramların müəyyən edilməsi və yerinə yetirilməsi ili kimi qalacaq.

Eyni zamanda, bölgələrdə cənab Prezidentin iştirakı ilə yeni layihələrin əsası qoyuldu, digər layihə isə uğurla başa çatdı. Meliorasiya və su təsərrüfatında yeniliklərin baş verməsi, enerji, sənaye obyektlərinin açılması, turizm mərkəzlərinin yaradılması istiqamətində ciddi işlər görüldü. Ölkədə İKT sahəsinə böyük diqqət yönəlib. Məlumdur ki, İKT neftdən sonra yüksək gəlir gətirən ikinci sahədir. Artıq Azərbaycan kosmik ölkədir və bu sahə gəlir gətirir.

Azərbaycanın yeritdiyi sabit, müstəqil və ardıcıl siyasət nəticəsində nöinki dünyada baş verən maliyyə-iqtisadi böhran ölkəmizə təsir etmir,

sağlamlığının qorunmasının daha yaxşı təşkili üçün böyük işlər görüldüyünün şahidi olarıq. Hökumət il ərzində qarşıya qoyduğu hədəflərə çatıb. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticələridir. Ötən il Azərbaycan uğurlu xarici siyasət kursunu müvəffəqiyyətlə davam etdirib. Ölkəmiz altı ay Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərlik edib. Həmçinin, ATƏT Parlament Assambleyasının yay sessiyası Bakıda keçirilib. Tədbir yüksək səviyyədə təşkil olunub və bu fakt xarici qonaqlar tərəfindən də etiraf edilib. Bu nailiyyət həm ölkəmizin, həm də ATƏT-in tarixinə yazılıb, eyni zamanda bu çərçivədə ölkəmizə gələn xarici qonaqların yaddaşında Azərbaycan inkişaf etmiş, yüksək vətəndaş cəmiyyətinə malik demokratik dövlət kimi, eləcə də beynəlxalq tədbirlərə gözəl və sahibliyi edən ölkə kimi yaddaşlarda qalıb.

Azərbaycan il ərzində bir



regionunda sürətlə inkişaf edən dünyanın neft mərkəzlərindən birinə çevirib. Respublikamız öz enerji təhlükəsizliyinin təmin olunmasına

vermək üçün Azərbaycan qazının dünya bazarına nəqlini nəzərdə tutan "Cənub" qaz dəhlizi çərçivəsində "Şahdəniz" qaz-kondensat yatağının tammıqyaslı işlənməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə mühüm işlər görülür. TANAP və TAP layihələri öz xüsusiyyətləri ilə yeni marşrut olmaqla, həm də Avropaya qazı yeni mənbədən gətirəcək. Bu layihələrin reallaşması gələcəkdə nöinki Avropanın enerji təhlükəsizliyinə təminat olacaq, həm də mənbələrin diversifikasiyası nəticəsində Avropanın qaz bazarındakı qiymətlərdə rəqabət mühitinin yaranmasına münbit şərait yaradacaq.

2014-cü ildə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı intensiv danışıqlar baş tutsa da, təəssüf ki, qarşı tərəfin həmişəki kimi apardığı destruktiv siyasət ucubandan

Azərbaycanın bu istiqamətdə məqsədyönlü siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. İl ərzində təmas xəttində baş verənlər ciddi narahatlıq doğurdu. Bu, işğalçı Ermənistan və onu dəstəkləyən dairələr tərəfindən bir provokasiya kimi törədilsə də, həmin dairələr Azərbaycanın qətiyyətinə, heç də ölkəmizin geri çəkilməyəcəyini və daha artıq qətiyyət nümayiş etdirəcəyini, ərazi bütövlüyünün təmin olunması üçün bütün vasitələrdən istifadə etməyə hazır olduğunu gördülər. Ordumuzun göstərdiyi rəşadət, təmas xəttində düşmən helikopterinin vurulması bunu sübut edir.

Azərbaycana qarşı tək Qarabağ məsələsində deyil, digər məsələlərdə də ikili standartlar artıq açıq xarakter daşıyır. Dünyada xalqların narahat edən, dövlətlərin inkişafını məcrasından çıxaran hadisələr baş verməkdədir. Təəssüf ki, bəzi ölkələr dünyanın nizamını pozmaq, xalqları bir – birinə qarşı

sirini göstərir. Bu kontekstdə verilən məsuliyyətsiz, hansısa qrupların maraqları baxımından qəbul olunan qərarlar dünyanın nizamını pozur. Beynəlxalq diplomatiyada çoxüzlü standartların olduğu haqda insanların qənaəti möhkəmlənir. Bu da mənfi mənada dünyanı, insan həyatını dəyişir. Bu mənfii tendensiya nəticəsində əsrlərdən ötürülən mədəniyyətlər, tarixi dəyərlər, ölkələr dağılır. İnsanlıq inkişafı adına keçdiyi yolun üzünə xətt çəkərək orta əsrlərə qayıdır. Müəyyən beynəlxalq güclər bunu demokratiya, din amilini əldə bayraq tutaraq həyata keçirirlər. Əslində isə bütün bunların demokratiya və insan haqlarına, dini dəyərlərə heç bir aidiyyəti yoxdur. Bu baxımdan, bəzən baş verənlər irəli sürülən şüarların mahiyyətini ifadə etmir.

...Bu gün Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin müəyyən etdiyi xətlə inkişaf edir və problemlərin aradan qaldırılmasında bu yol başlıca istinaddır. Sadalanan uğurların əsasında Azərbaycanın müstəqil iradəsi dayanır. Əgər digər dövlətlər də müstəqil iradə göstərə bilsəydilər, dünyada baş verənlər bu həddə çatmazdı. Çox təəssüf ki, Azərbaycan kimi müstəqil iradəsi olan dövlətlər azdır. 2014-cü ildə ölkəmizə qarşı insan haqları adı altında yeni təzyiqlər ortaya çıxsada, ölkəmiz bu məsələdə də öz mövqeyini nümayiş etdirdi. Bütün bunlar qarşıdakı fəaliyyəti müəyyən etmək üçün başlıca əsasdır.

Azərbaycan heç zaman ruhdan düşmür, öz resurslarına istinad edir. Azərbaycanı intellektual cəmiyyət formalaşdırıb, güclü ordumuz var, hərbi sənayemiz inkişaf edir. Təbii resurslarımızdan milli maraqlarımıza uyğun istifadə edilir. Bu məsələlərdə Azərbaycan ən doğru variantı seçib. Dövlətimizin atdığı addımlar həm də digər xalqların, dövlətlərin ümumi təhlükəsizliyinə yönəlik addımdır, sabitləşdirici faktor kimi çıxır. Mürəkkəb şəraitdə Azərbaycan aydın və dəqiq qərarlar verir. Məhz müstəqil iradə ortada qoymaqla yürüdülməz hazırkı siyasət onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlardan uğurlara doğru inamla irəliləyir.

"Binəqədi"



əksinə, bütün sahələr üzrə inkişaf müşahidə olunur. Bu gün bütün istiqamətlərdə inkişafın davamı gəlməkdədir. Onu da qeyd etmək lazımdır ki, 2015-ci ilin dövlət büdcəsi 2014-cü ildə başlanan işləri davam etdirmək üçün də kifayət qədər imkan yaradır.

Fərəhli haldır ki, Azərbaycanın bütün dünyada nüfuzlu idman ölkəsi kimi tanınması da xüsusi əhəmiyyət kəsb edir. Hazırda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi məqsədilə ölkəmizdə çox böyük işlər görülür, yeni idman obyektləri tikilir, bəziləri isə əsaslı təmir edilir. Yeni idman komplekslərinin yaradılması həm yeni iş yerləridir, həm də beynəlxalq idman yarışlarının təşkilinin yeni standartlarını müəyyənləşdirir. Vaxt gələcək, başqa ölkələr də Azərbaycanın təcrübəsindən yararlanacaqlar. Bütün bunları ümumiləşdirsək, il ərzində ölkə vətəndaşlarının rifahı, məşğulluğu, insanların

çox siyasi xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edib. Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərliyi çərçivəsində çoxsaylı tədbirlər keçirib ki, bu da bəşəri dəyərlərə töhfə verən tədbirlər olub. Bunların sırasına tolerantlıq, mədəniyyətlərarası dialoq tədbirlərini əlavə etmək olar. Bu mənada, Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə, UNESCO çərçivəsində həyata keçirdiyi tədbirlər xüsusi qədrəliyədir. Bütün bunlar onu göstərir ki, Azərbaycan nöinki regionun lider dövlətidir, eləcə də dünyada söz sahibi olmağa qadirdir. Bu bir daha sübut edir ki, Azərbaycan yalnız öz maraqlarına aid olan məsələlərə deyil, dünyanı narahat edən problemlərə də bağlı mövqeyini ortaya qoyan və imkanlarını səfərbər edən dövlətdir.

Ölkəmiz 2014-cü ildə uğurlu enerji siyasətini daha da təkmilləşdirib. Bu sahədə qazanılan nailiyyətlər Azərbaycanı Xəzər-Qafqaz



ləri vasitəsilə qonşu ölkələrə və beynəlxalq bazarlara nəqlini həyata keçirir. Artıq Avropaya inteqrasiya məqsədilə ölkəmizdə hasil olunan enerji məhsullarının Avropa ölkələrinə də nəql edilməsi istiqamətində müvafiq layihələr həyata keçirilir. Prezident İlham Əliyevin söylədiyi nəticəsində Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin edib.

Hazırda Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini

konkret nəticə əldə etmək mümkün olmayıb. Münaqişənin həlli ilə bağlı danışıqlar ilin əvvəlində ümidlər yaradırdısa, ilin sonuna doğru bunun təsirinə olmadığı qənaəti yaranıb. Amma dünyada baş verən hadisələr fonunda Azərbaycan ərazi bütövlüyünün vacibliyinin ən müxtəlif səviyyələrdə vurğulanması ölkəmizin indiyə qədər düzgün mövqedə olduğunu bir daha ortaya qoyub.

Ötən il həm də beynəlxalq hüququn prinsiplərinin və bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinin bir çox səviyyələrdə vurğulanması ili kimi də yadda qalıb. Bu da

qoymaqla öz maraqlarını həyata keçirmək istəyirlər. Buna görə də təzyiqlərə məruz qalan ölkələrin çoxu həmin güclərin istəyi ilə hesablaşmağa məcbur olurlar. Az miqdarda dövlət var ki, ədalət, sülh və beynəlxalq hüququn prinsiplərindən çıxış edirlər. Azərbaycan məhz bu qrup ölkələrdəndir, dünyada yalnız haqq-ədalətə üstünlük verir və beynəlxalq hüquq prinsiplərindən çıxış edir.

...Dünya böyük olduğu qədər də kiçikdir. Nə qədər qloballaşsada, nə qədər inteqrasiya prosesi gedirsə, dünya o qədər də kiçilir. Hardasa baş verən hadisə bir andaca bəşəriyyətə yayılır və öz tə-



Binəqədi rayonunda bayram tədbiri

MƏHƏBBƏT ORUCOV

Dekabrın 26-da Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Versal" şadlıq sarayında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, habelə ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbirdə bildirilmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı 2014-cü ildə də dinamik inkişafını davam etdirmiş, qarşıda duran vəzifələr uğurla yerinə yetirilmişdir. Ötən il Binəqədi rayonu üçün də uğurlu olmuş, burada genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmiş,



qeyd olunması ilə bağlı qərar qəbul etmişdir. Məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdıandan sonra dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların vahid ideya və məqsədlər ətrafında birləşdirilməsi istiqamətində böyük işlər görül-

nə çevrilmiş, əhalinin güzəranı daha da yaxşılaşmışdır. Hazırda bölgələrdə və Bakı şəhərində abadlıq-quruculuq işləri yüksək tempdə davam edir: "Ölkəmiz Bakıda keçiriləcək İlk Avropa Oyunlarına ciddi şəkildə hazırlar. Bu baxımdan, Binəqədi rayonu da üzərinə düşən vəzifələrin

mokratik şəraitdə keçirildiyini diqqətə çatdırmışdır. Rayonda gənclərə göstərilən qayğıdan söz açan X.İsgəndərov, ümumilikdə, sakinlərin üzləşdikləri problemlərin həllinin daim diqqət mərkəzində olduğunu vurğulamışdır. Rayon icra hakimiyyətinin başçısı bir daha yeni ildə qarşıda duran vəzifələrdən söz açmış, görülməli işlər barədə aidiyyəti idarə və müəssisələrin rəhbərlərinə lazımı göstərişlər verildiyini vurğulamışdır.

Milli Məclisin deputatı Eldar İbrahimov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə tədbir iştirakçılarını və ümumilikdə rayon sakinlərini təbrik edərək, onlara uğurlar arzulamışdır.

Sonra rayonun sosial-iqtisadi inkişafında, habelə ictimai həyatında fəal rol oynayan bir qrup şəxs fəxrli fərmanlarla mükafatlandırılmışdır.

Tədbirdə, həmçinin, "Təmiz Binəqədi" layihəsi çərçivəsində icra olunmuş "Ən təmiz sahibkarlıq obyekti" müsabiqəsinin qaliblərində mükafatlar təqdim olunmuşdur. Münsiflər heyətinin yekun qərarına görə, birinci yeri "Altis group of company", ikinci yeri "Letterpres" şirkətlər qrupu, üçüncü yeri isə "Lalə" kafesinin kollektivi layiq görülmüşlər.

Binəqədi rayonunun 2014-cü ildəki uğurlarına həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra tədbir incəsənət ustalarının çıxışları ilə davam etdirilmiş, maraqlı əyləncəli viktorinalar, gözəl rəqslər iştirakçılarda yüksək əhval-ruhiyyə yaratmışdır.

Sonda xüsusi videoçarx vasitəsilə dünyanın müxtəlif ölkələrində yaşayan binəqədililərin bayram təbrikləri nümayiş etdirilmişdir.

Əlillərə və aztəminatlı ailələrə yeni il sovgatı

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan 1000-dən çox əlil və aztəminatlı ailəyə hədiyyə və bayram sovgatı paylanılıb. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinə ver-

lən məlumatda qeyd edilir ki, ötən il dekabr ayının 30-da rayon ərazisində yaşayan müxtəlif kateqoriyalara aid əlil və aztəminatlı ailələrə görüş keçirilib. Tədbirdə Binəqədi RİH başçısı Aparatının əməkdaşları iştirak ediblər.

Görüşdə əlil və aztəminatlı ailələrin maddi təminatının gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu bildirilib. Sonra ailələrin problemləri dinlənilib, onlara Binəqədi Rayon İcra Hakimiyyətinin hədiyyə və yardım sovgatı təqdim edildi.

Ümumillikdə, Yeni il ərzində Binəqədi RİH tərəfindən rayon ərazisində yaşayan 1000-dən çox əlil və aztəminatlı ailələrə hədiyyə və bayram sovgatı verilib.

"Bütün qayğılardan uzaq – 1 saat"

MAIL

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Binəqədi rayonunda bir sıra silsilə tədbirlər keçirilib. Noyabr ayından başlayaraq həyata keçirilən "Bütün qayğılardan uzaq – 1 saat" adlı layihə çərçivəsində rayonda yaşayan aztəminatlı ailələrin övladları və valideyn himayəsindən məhrum, qayğısızda olan körpələr üçün rayon ərazisində yerləşən uşaq-əyləncə mərkəzində bayram şənliyi keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan bayram şənliyində balacaclar uşaq-əyləncə mərkəzindəki bütün oyun attraksionlarından pulsuz istifadə ediblər. Şənlikdə əyləncəli konsert proqramı da təşkil olunub. Şaxta babanın gəlişi isə uşaqları



daha da sevindirib, bayram əhval-ruhiyyəsini qaldırıb. Uşaqlar yeni il həsr olunmuş şeirlər və mahnılar söyləyib, milli musiqilərin

sədaları altında rəqs edərək şənleniblər.

Tədbirin sonunda şənlikdə iştirak edən uşaqlar üçün bayram süfrəsi təşkil olunub.



ictimai həyatın bütün sahələrində böyük nailiyyətlər əldə olunmuşdur.

Tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov əsas ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin son 11 ildə Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildiyini, ölkəmizin bütün sahələrdə böyük uğurlara imza atdığı vurğulamışdır. Bildirilmişdir ki, 31 dekabr tarixinin bayram kimi qeyd olunması məhz ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Hələ 23 il əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həmin tarixin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi

müəddir: "Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının mənəvi birliyinə təminat vermək məqsədilə böyük uzaqgörənliklə azərbaycanlılıq ideologiyasını irəli sürdü. Müxtəlif ölkələrə səfərləri zamanı diasporumuzun nümayəndələri ilə görüşərək onları Vətən, dövlət və xalq naminə birləşməyə çağırırdı. 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi isə bu istiqamətdə dönmüş mərhələsi oldu". Bildirilmişdir ki, möhtərəm Prezident İlham Əliyev bu siyasəti son 11 ildə inamla davam etdirərək dünya azərbaycanlılarının vahid məqsədlər ətrafında sıx birləşməsinə nail olmuşdur. Rayon icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, son illər ölkədə iqtisadiyyatın dinamik inkişafı nəticəsində Azərbaycan regionun lider ölkəsi-

icrasını xüsusi diqqət mərkəzində saxlayır. Təkcə son bir həftə ərzində möhtərəm Prezident İlham Əliyev iki dəfə Binəqədi rayonunda olmuşdur. Bu, bizim üçün qürurverici haldır. Fəxrli deyə bilərik ki, 2014-cü ildə Prezident İlham Əliyev bir neçə dəfə Binəqədi rayonunda olmuş, təhsil müəssisələrinin və Qafqazın ən böyük məscidi olan Heydər məscidinin açılışında iştirak etmişdir. Cənab Prezidentin rayona hər gəlişi böyük bayrama çevrilmiş, rayon sakinlərinin yaddaşında əlamətdar gün kimi qalmışdır.

Rayon icra hakimiyyətinin təşəbbüsü ilə başlanmış "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində görülən işlərə də toxunan RİH başçısı, həmçinin, bələdiyyə seçkilərinin rayonda yüksək səviyyədə təşkil edildiyini, azad, şəffaf və de-

Kitabxanada bayram şənliyi



ESMİRA

Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 sayılı filialında Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçirilmişdir.

Filialın direktoru Almaz Ələkbərova tədbirdə çıxış

edərək bildirmişdir ki, bu bayram ayrı-ayrı ölkələrdə

yaşayan soydaşlarımızın və həmvətənlərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birləşmə və həmrəyliyin yaradılması işində mühüm rol oynamaqdadır: "Qədim tarixə malik xalq-

mız Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü uzun illərdən bəri yaranmış, qorunub saxlanmış ənənələrinə, mədəniyyətinə uyğun olaraq keçirir. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı bütün sahələrdə olduğu kimi, dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində mühüm işlər görülməsinə şərait yaratmışdır."

Bayram şənliyinə "Şaxta baba" və "Qar qız"ın gəlişi uşaqları daha çox sevindirilmişdir. Balaca fidanlar rəqs edib, şeir söyləyib, mahnı oxuyub, maraqlı oyunlar keçirmişlər. Şənliyin sonunda "Şaxta baba" uşaqlara bayram hədiyyələri paylanmışdır.

Daha bir abad məhəllə yaradılır

M.ORUCOV

Qış mövsümünün başlanmasına baxmayaraq, Binəqədi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri bir qədər də sürətlənmişdir. Yaşayış məskənlərində sakinlər arasında təmizlik işlərinə ictimai nəzarət xeyli güclənmiş və əhəliyə göstərilən sosial xidmətlərin kəmiyyəti və keyfiyyəti artmışdır. Rayonun qəsəbələrarası və qəsəbə daxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenilənmə və əsaslı təmir işləri bu gün də yüksək tempdə davam etməkdədir.

Hazırda Azadlıq prospektində yerləşən 32 saylı

binanın qarşısında yeni mini-parkın salınmasına başlanılmışdır. Artıq bununla bağlı ərazi kol-kosdan təmizlənmiş, iri ağaclar budanmış və yeni parkda salınacaq yaşıllığın, o cümlədən müxtəlif bəzək kollarının əkilməsi üçün əraziyə münbit torpaq daşınmışdır.

Tikinti meydançasında olarkən həqiqətən aparılan işlərin intensivliyinin şahidi olduq. Parkın layihəsi üzrə işlərin vaxtında və keyfiyyətlə görülməsi üçün ərazidə kifayət qədər inşaat materialları vardı. Artıq tikinti işləri başlanılıb və qısa müddətdə xeyli iş görülmüşdür. İnşaatçılardan dediyinə görə, parkın yaxın iki ay ərzində əhalinin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.

Ərazidə yerləşən 72

saylı Mənzil İstismar Sahəsindəndə bildirdilər ki, yeni parkın salınması 8-ci mikrorayonda başlanmış abadlıq-quruculuq işlərinin davamıdır. Ölkə başçısının tapşırığı əsasında bir neçə il əvvəl başlanmış və uğurla davam etdirilən Bakı şəhəri və onun ətraf qəsəbələrində abadlaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Binəqədi rayonunda da genişmiqyaslı abadlıq işləri görülmüşdür. 8-ci mikrorayonun bütün yaşayış binalarının yaxınlığında əhalinin istirahət etməsi üçün mini-parklar salınıb, məhəllələrdə uşaqların oynamağı üçün lazımı şərait yaradılmışdır. Lakin bu da son deyil, yaxın aylarda ərazidə daha bir abad məhəllə sakinlərin istifadəsinə verilməkdədir.

Rayonumuzda yeni il təntənəsi

MAIL

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında atəşfəşanlıq təşkil olunub.

Bayram günlərində sakinlərin istirahətinin təmini məqsədi ilə rayon ərazisində prospektlər, küçələr və meydanlar, park və xiyabanlar bayram əhval-ruhiyyəsində bəzədilib. Yeni il münasibəti ilə tərtibat



və bəzək işləri aparılıb. Rayonun bütün qəsəbə və mikrorayonlarının park və xiyabanlarında yeni ilin rəmzi olan küknar ağacları – "yolkalar" qurulub. Ən böyük "yolka" isə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında quraşdırılıb. Bayram əhval-ruhiyyəsində bəzədilən parkda rayon sakinlərinin, xüsusilə uşaqların əylənməsi üçün hər cür şərait yaradılıb.

Burada quraşdırılan al-əlvən çilçıraqlar böyükdən-küçüyə – hər kəsin sevincinə səbəb olub. Rayon sakinləri bayram günlərini daha maraqlı və əyləncəli keçirmək üçün bu parka üz tutublar.

2014-cü ilin sonlarında parkda bayram atəşfəşanlıq təşkil olunub. Möhtəşəm bayram atəşfəşanlıq sakinlər tərəfindən böyük coşqu ilə izlənilib.

Quruculuqla zəngin daha bir uğurlu il...

MƏHƏBBƏT ORUCOV

Yola saldıığımız 2014-cü ili Binəqədi rayonu üçün tərəqqi və yüksəliş mərhələsi kimi də dəyərləndirmək olar. Ötən il ərzində həyata keçirilən çeşidli layihələr nəticəsində rayonda infrastrukturla bağlı problemlərin böyük bir qismi həllini tapmış, sakinlərin rahat, firavan yaşayışın təmini məqsədilə uğurlu layihələrə imza atılmışdır.

Bu ilin yayında Bakıda keçirilməsi planlaşdırılan I Avropa Oyunları ərəfəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə başlanmış "Təmiz Binəqədi" sosial layihəsi rayonda aparılan abadlıq-quruculuq işlərinə yeni nəfəs vermişdir. Geniş ictimai dəstək qazanmış layihə çərçivəsində rayon ərazisində abadlıq işlərinin əhatə dairəsi daha da genişləndirilmiş, ictimai zonaların salınması, habelə rayonun müxtəlif ərazilərində uzun illərdən bəri əhalini narahat edən məsələlərin həlli istiqamətində tədbirlər həyata keçirilmişdir.

Mərhələli və planlı şəkildə aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayon qəsəbəəllərarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərində, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri görülmüşdür. Bu istiqamətdə ötən illərdən başlanmış işlər hazırda da yüksək tempdə davam etdirilir.

2014-cü ildə rayon ərazisində başlanmış yeni məscidin tikintisi uğurla başa çatdırılmış, Qafqazın ən böyük tikililərindən olan dini mərkəzin açılışında ölkə başçısı cənab İlham Əliyev və tanınmış din xadimləri iştirak etmişlər. Bu möhtəşəm tikili ilə əlaqədar ətrafdakı mövcud yaşayış binaları və məhəllələr də abadlaşdırılmışdır. Aparılan işlər çərçivəsində ərazidəki binaların fasadları müasir memarlıq üslubunda üzlənmiş, həyatlıları yaşllaşdırılmış, yollara yeni asfalt örtüyü çəkilmişdir. Ölkə Prezidentinin tapşırığı və tövsiyələrinə əsasən, məscid kompleksinə gediş-gəlişin ra-



hatlığını təmin etmək məqsədilə – Svetlana Məmmədova və küçəsindən "Zeytunluq" ərazisinin bir qismi də daxil olmaqla – müasir tələblərə cavab verən iki istiqamətli yol salınmış, ətraf ərazilərdə yaşllaşdırma işləri həyata keçirilmişdir. Binəqədi rayonunun inkişaf planı çərçivəsində məscid kompleksinə paralel yerləşən Həmzə Babaşov küçəsində müasir dekorasiya ilə əhatə olunan nümunəvi məhəllələr salınmışdır. Ərazidə yerləşən binaların girişləri, pilləkən qəfəsləri təmir olunmuş, mənzillərin pəncərələri yenisi ilə əvəz edilmiş, binaların fasad hissəsi müasir tikinti materialları ilə üzlənmişdir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2014-cü il tarixli sərəncamına əsasən, 9-cu mikrorayon Adil Məmmədov küçəsi 119 və 115 sayılı binaların arxa hissəsində kiçik park salınaraq sakinlərin ümumi istifadəsinə verilmişdir.

2014-cü ilin yanvar ayından başlayaraq, 1 sayılı SİÖD-in ərazisində, ümumilikdə, 5 istirahət parkı salınaraq sakinlərin istifadəsinə verilmişdir. Sözügedən parklarda 99 ədəd işıq dirəyi, 53 ədəd urna, 5 ədəd geniş söhbətgah, 82 ədəd oturacaq, 6000 kvadratmetrə yaxın qazon örtüyü, 7 minədək müxtəlif növ dekorativ gül və ağac, həmçinin sarmaşlıq kolları ekilmişdir. Hər üç parkda fəvvarə hovuzları tikilmişdir. Bundan əlavə, ötən il 6-cı mikrorayonda 246 sayılı məktəbin qarşısında, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi 69 sayılı binanın ətraf

ərazisində, 8-ci mikrorayon N.Nərimanov küçəsi 85, 87 və Azadlıq prospekti 34 və 28 sayılı binaların həyətəyənə sahələrində yeni mini-parklar tikilərək sakinlərin ümumi istifadəsinə verilmişdir.

Təkcə ötən il rayon icra hakimiyyətinin təşəbbüsü ilə tikilmiş yeni mini-parklarda 6415 kvadratmetr əraziyə çəmənlər örtülüşü salınmış, 5 minə yaxın müxtəlif növ gül kolu və həmişəyaşıl ağaclar ekilmiş, parkların girişlərində sarmaşlıqla örtülmüş 5 arxa quraşdırılmış, 7 ədəd müasir tipli günlük tikilmişdir. Bundan əlavə, sakinlərin rahat istirahəti üçün vanil gülünün kolundan hazırlanmış 1 ədəd sarmaşlıqlı söhbətgah, 2-si sarmaşlıqlı söhbətgah, 2-si sarmaşlıqlı söhbətgah, 50 ədəd oturacaq, 40 ədəd işıq dirəyi, 45 ədəd urna, eləcə də fontan istifadəyə verilmişdir. Yeni inşa edilmiş mini-parklarda kiçik idman meydançaları, uşaqlar üçün gəzənlər də yaradılmışdır.

Rayon ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində son bir il ərzində ümumilikdə 12 min kvadratmetrdən çox hörgü işləri həyata keçirilmişdir. Eyni zamanda suvaq, dekorativ suvaq, boyaq işləri aparılmış, küçələrdə və binaların həyətlərində 8 min 184 kvadratmetr tamət daşı, 3 min 234 poqonometrdən çox əski daşları döşənməmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir.

Ötən il rayonun dinamik inkişafına təkan verən ən mühüm amil, sübhəsis, ölkə başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı, rayona müntəzəm səfərlər etməsi,

görülən işlərə dəstək verməsidir. Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin başçısı ötən il Binəqədiyə səfərləri zamanı görülmüş işləri yüksək dəyərləndirmiş, zəruri tövsiyə və tapşırıqlarını vermişdir. Təkcə dekabr ayında ölkə başçısı bir həftədə iki dəfə Binəqədi rayonunda olmuşdur.

Müvafiq dövlət proqramlarının uğurla icra olunması nəticəsində rayon mərkəzində və qəsəbələrdə əhalinin elektrik, su, qaz, yol, nəqliyyat və digər sahələrdə mövcud problemlərinin böyük qismi müsbət həllini tapmışdır. Sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, mövcud "xeyir-şər" evlərinin əsaslı təmiri, tikintisi yarımcı qalmış, yaxud əsaslı tikintiyə ehtiyacı olan tip binaların əhalinin istifadəsinə verilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilmişdir. 2014-cü ildə Binəqədi Rayon İcra Hakimiyyətinin sifarişində 7-ci mikrorayon, A.Kunabəyev küçəsi, 26 sayılı, habelə 8-ci mikrorayon, İ. Dadaşov küçəsi, 72 sayılı binaların həyətlərində mövcud "xeyir-şər" evlərinin əsaslı təmiri başa çatdırılmış, lazımı avadanlıqlarla təmin edilmişdir.

Bundan əlavə, rayon ərazisində həyata keçirilən iməciliklər zamanı və aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri ilə əlaqədar rayonun müxtəlif sahələrində 8 min 939 ədəd müxtəlif növ ağac, 285 min 435 ədəd gül-çiçək və kol bitkiləri ekilmiş, 74 min 126 kvadratmetr ərazidə çəmən otları salınmışdır.

Binəqədi rayonu ötən il təhsil sahəsində də ciddi uğurlar əldə edib

M.ORUCOV

2014-cü il Binəqədi rayonunun tarixində təkcə abadlıq-quruculuq ili kimi yadda qalmamışdır. Bu müddətdə rayonda təhsil, səhiyyə və digər sahələrdə də diqqətəlayiq uğurlar əldə olunmuşdur.

Ölkə başçısının tapşırığı və tövsiyələrinə uyğun olaraq, son illər rayonda fəaliyyət göstərən 32 orta ümumtəhsil məktəbindən 28-i tam təmir olunmuşdur, daha 4 məktəbin isə bu il təmir olunacağı gözlənilir. Rayon ərazisində fəaliyyət göstərən məktəblərə yeni şagird otaqları, stol-stul, yazı lövhəsi, şkaf, proyektor, kompüter dəsti, kompüter stolu və digər ləvazimatlar verilmişdir. Hazırda Binəqədi rayonunda 25 nəfər şagirdə bir ədəd kompüter düşür. Prezident İlham Əliyevin 2014-cü ilin sentyabr ayında 115 və 182 sayılı tam orta məktəblərin əsaslı təmirdən sonra açılışında iştirak etməsi rayon ictimaiyyətinin böyük sevincinə səbəb olmuşdur.

Xatırladaq ki, ölkə başçısının "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində rayonun yuxarıda adı çəkilən məktəblərində əsaslı təmir işləri aparılmışdır. Binəqədi qəsəbəsində yerləşən 182 sayılı tam orta məktəbin ərazisində 1300 nəfərlik yeni tədris korpusu tikilmişdir. Bununla yanaşı, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində rayonun 157 və 298 nömrəli tam orta məktəblərində əsaslı təmir işləri görülmüşdür. Dövlət Proqramına uyğun olaraq, Binəqədi qəsəbəsində 205 nömrəli orta məktəbin sökülərək yerində 960 şagird yerlik məktəbin tikintisi, 8-ci mikrorayonda 283 sayılı orta məktəbin əsaslı təmiri, Biləcəri qəsəbəsində 300 sayılı orta məktəbin köhnə korpusunun (idman və akt zalı ilə) sökülərək 960 şagird yerlik yeni tədris korpusunun, idman və akt zalının tikintisi, Xocəşən qəsəbəsi Sulutəpə yaşayış massivində 1400 şagird yerlik yeni məktəbin tikintisi, Binəqədi qəsəbəsində 1400 şagird yerlik yeni məktəbin tikintisi və 6 sayılı Bakı Peşə Liseyinin

yenidən qurulması nəzərdə tutulmuşdur. Bütün bunlar Binəqədi rayon ərazisində fəaliyyət göstərən məktəblərdə birnövbəli təhsil sisteminə keçidlə bərabər, təhsilin keyfiyyətinin artırılmasına, şagirdlərin yüksək təlim-təربiyəsinə təkan verəcəkdir.

Ötən tədris ilində 32 orta ümumtəhsil məktəbini 2459 şagird bitirmiş, 2452 nəfər at-testat almışdır. 126 nömrəli tam orta məktəbi qızıl medalla bitirmiş Rəsim Həsənzadə 682 bal toplayaraq Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunmuşdur. Ötən tədris ilində rayon şagirdləri hər il keçirilən müxtəlif fənlər üzrə respublika olimpiadasında uğurlu nəticələr əldə etmişlər. Ali məktəbə sənəd verən 1433 nəfər universitetlərə qəbul olunmuşlar. Qəbul imtahanları zamanı rayon məktəblilərindən 75 nəfəri 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr əldə etmişlər.

Son illər respublikada həyata keçirilən təhsil islahatlarında prioritet məsələlərdən biri də texniki peşə təhsili sisteminin təkmilləşdirilməsidir. Bu məqsədlə həmin sahənin inkişafı üçün Təhsil Nazirliyi tərəfindən müxtəlif layihələr həyata keçirilir, yeni təlim metodları, interaktiv təlim üsulları tətbiq olunur. Hazırda Binəqədi rayonunda üç peşə liseyi (6, 9 və 18 sayılı Bakı Peşə Liseyi), Turizm məktəbi və bir kollec (Bakı Humanitar Kollec) fəaliyyət göstərir.

Ötən tədris ilində peşə liseylərində də kifayət qədər nailiyyətlər əldə olmuşdur. 2013-2014-cü tədris ilində "Müasir Azərbaycan peşəkarları" layihəsi çərçivəsində görülmüş işlərdən biri də 18 sayılı Bakı Peşə Liseyində Almaniyanın BOSCH şirkəti ilə birlikdə "BOSCH" Resurs Mərkəzi və tədris emalatxanasının yaradılmasıdır. Müqaviləyə uyğun olaraq, BOSCH şirkəti liseyin nəzdində tədris emalatxanasını və nəzəri təlim kabinetini yüksək səviyyədə maddi-texniki baza ilə təchiz etmişdir. Bununla yanaşı, şagirdlərin sürücülük təlim dərslərinin müasir formada keçirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən 6 sayılı Bakı Peşə Liseyinə üç ədəd, 9 sayılı Bakı Peşə Liseyinə dörd ədəd ye-

ni "Reno Loqan" markalı minik avtomobilləri verilmişdir. 2013-2014-cü tədris ilində 6 sayılı Bakı Peşə Liseyini bitirmiş 20 şagird, 9 sayılı Bakı Peşə Liseyindən 2 şagird, 18 sayılı Bakı Peşə Liseyindən 17 şagird respublikamızın müxtəlif ali və orta ixtisas məktəblərinə qəbul olunmuşlar.

2014-cü ildə, həmçinin, rayonda uşaqların təlim-təربiyəsi və onların sağlamlığının qorunması ilə bağlı ciddi işlər görülmüşdür. Bunun nəticəsində ki, hazırda Binəqədi rayonunda 34 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində 40 və 193 sayılı uşaq bağçalarında başlanmış əsaslı təmir işləri ötən il yekunlaşmışdır. Qədim qoyduğumuz 2015-ci ildə isə Biləcəri qəsəbəsində 234 sayılı uşaq bağçasının əsaslı təmiri, M.Ə.Rəsulzadə qəsəbəsində 76 sayılı, "Delfin" və "Sahil" uşaq bağçalarının əsaslı təmiri, Xocəşən qəsəbəsində Sulutəpə yaşayış massivində yeni uşaq bağçasının tikintisi, 328 sayılı uşaq bağçasının bərpası və təmiri nəzərdə tutulmuşdur.

Yola saldıığımız 2014-cü ildə şagirdlərin sağlamlıq və sağlamlıq təminatı istiqamətində edilən işlər və asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar xeyli tədbirlər həyata keçirilmişdir. Ötən il orta təhsil müəssisələrində və uşaq bağçalarında "Onları qoruyaq!" deyişdi altında silsilə tədbirlərə start verilmişdir. Ölkə başçısının tapşırığı əsasında 2014-cü ilin birinci yarısında Binəqədi rayonunda əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi təşkil olunmuşdur.

Oktyabr ayında Binəqədi Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşəbbüsü, Təhsil və Səhiyyə nazirliklərinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Respublikası İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və NİCOS şirkətinin təşkilatçılığı ilə rayonun bütün orta ümumtəhsil məktəblərini əhatə edən "Gigiyenik qaydalara düzgün əməl edək" adlı layihəyə start verilmişdir.

Yeniləşən və inkişaf edən qəsəbə

SİYAVUŞ ƏMİRLİ

Abadlıq-quruculuq işlərinin geniş vüsət aldığı M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi rayonunun mərkəzində – Abşeron yarımadasının qərb hissəsində yerləşir. Qəsəbənin bundan əvvəlki adı "Kirov" olub. İnzibati ərazi vahidi Bakı şəhərinin Kirov rayonunun tərkibində Kirov qəsəbəsi kimi qeydə alınıb. 1937-ci ildə həmin qəsəbə mərkəz olmaqla, Kirov qəsəbə sovetliyi (inzibati ərazi dairəsi) yaradılıb. 1999-cu ildə isə qəsəbənin adı dəyişdirilərək M.Ə.Rəsulzadə qəsəbəsi adlandırılıb.

Ərazisi 12 kvadratkilometr olan qəsəbədə hazırda 510 min 255 nəfər əhali yaşayır. Qəsəbənin inzibati ərazisində 109 küçə, 3 yaşayış massivi ("Vorovskiy", "Xutor", "Baksol" adlanan ərazilər) və 8323 ev təsərrüfatı mövcuddur. Ərazidə 5 orta təhsil məktəbi (99, 100, 143, 30, 115) fəaliyyət göstərir. Bundan əlavə, Binəqədi Rayon İcra Hakimiyyətinin, rayon

prokurorluğu, məhkəmə, polis idarəsi, C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı, Mərkəzi Seçki Komissiyasının və Dövlət Miqrasiya Xidmətinin inzibati binaları bu qəsəbəsində yerləşir. Qəsəbə ərazisində Məlikov adına 6 sayılı Birləşmiş Şəhər Xəstəxanası və onun poliklinikası, 20 sayılı uşaq poliklinikası, "Avrasiya" özəl tibb mərkəzi, "Vimay" özəl tibb mərkəzi, 9 sayılı Təcili tibbi yardım stansiyası fəaliyyət göstərir.

Qəsəbə ərazisində Heydər Əliyev, Ramiz Abovayev adına mədəniyyət və istirahət parkı və Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hüseynov adına park yerləşir. Qəsəbə ərazisində bir çox sənaye müəssisələri, o cümlədən ayaqqabı istehsalı üzrə ixtisaslaşmış "Bot" MMC, müxtəlif növ boyalar istehsal edən "Sobsan" müəssisəsi, tikinti sənayesi üzrə formalaşan Bakı "Dəmir-Beton-8" ASC, "Asko" firması, "Arzu" LTD, "Ağac emalı" zavodu, "Montana Construction" beton-çin-

qıl, "Monalit beton" MMC, 6 sayılı Dəmir-beton zavodu və "Kosmik cihazqayırma" təsərrüfat zavodu fəaliyyət göstərir. "Zəngəzur" müəssisəsi, "Gilan" yığma emalatxanası, 29 sayılı çörəkbişirmə müəssisəsi, "Uğur-İB" istehsal müəssisəsi, "Ruzi-VM" MMC, "Yadigar" firması və s. müxtəlif təyinatlı müəssisələr də Rəsulzadə qəsəbəsində yerləşir.

Qəsəbə müasirləşir

Hazırda M.Ə.Rəsulzadə qəsəbəsində – Azadlıq prospekti boyunca genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Binəqədi Rayon İcra Hakimiyyətindən qəzetimizə verilən məlumata görə, prospekt boyunca binaların yenidənqurma nəticəsində ərazi daha müasir görkəm alacaq. Yenidənqurma işləri Azadlıq prospekti 185 ünvanını da əhatə edəcək. Görüləcək işlər nəticəsində binaların həyətlərində məhəllədaxili kiçik parklar salınacaq. Həmin parklarda müasir idman avadanlıqlarının quraşdırılması da nəzərdə tutulur.

Yenidənqurma işləri nəti-



cəsində dəyişən təkcə binaların xarici görkəmi olmayacaq. Bundan əlavə, binaların daxili blokları təmir olunacaq, müasir liftlər quraşdırılacaq. Görülən işlər nəticəsində Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının Azadlıq prospektində yerləşən binasından Rəsulzadə qəsəbəsinə doğru – Ə.D.Məlikov adına 6 sayılı Birləşmiş Şəhər Xəstəxanasınaadək yolkənarı yaşayış binaları rekonstruksiya olunacaq. Qeyd

olunan ünvanda prospekt boyu binalar Türkiyənin "Bahçelievleri"ne bənzəyəcək.

Sakinlər razılıq edir

Aparılacaq yenidənqurma işləri ilə bağlı qəsəbə sakinlərinin də fikirlərini öyrəndik. Uzun müddətdir ki, Rəsulzadə qəsəbəsində yaşadığını deyən Məhəbbət Fərhadov görülmüş işlərdən razılığını bildirdi: "Rayonun sürətlə inkişaf edərək yenidən qurulması göz qabağın-

dadır. Sevindirəm ki, qəsəbədə abadlıq işləri məhz bizim yaşadığımız ərazidən başlayacaq. Bu işlərdə zəhmətli olan hər kəsə dərin minnətdarlığımı bildirirəm".

Qəsəbə sakini Yasar Sadıqov son illər rayonda aparılan quruculuq işlərinin təqdirəlayiq olduğunu, sakinlər tərəfindən razılıqla qarşılandığını diqqətə çatdırdı: "Rayonda aparılan abadlıq və quruculuq işləri Azərbaycan vətəndaşı kimi mənə də böyük qürur hissi doğurur. Möhtəram

Prezident İlham Əliyevin rayona, eləcə də yaşadığımız Rəsulzadə qəsəbəsinə gəlişindən və sakinlərlə görüşündən sonra burada abadlıq-quruculuq işləri daha böyük vüsət alıb. Azadlıq prospektində aparılacaq yenidənqurma işləri ilə bağlı xəbəri mətbuatdan oxudum. Şəkillərdən gördüm ki, çox möhtəşəm layihə həyata keçiriləcək. Təzliklə bu gözəlliyin canlı şahidi olacağıq".

Qəsəbə sakini Səadət Qəhrəmanova bildirdi ki, əvvəllər Rəsulzadə qəsəbəsində yaşayan insanlar yol, kanalizasiya, su, işıq, qaz problemlərindən şikayətçi idilər: "Son illərdə qəsəbədə xeyli problem öz həllini tapıb, yollarımız asfaltlanıb, binaların dam örtüyü təmir olunub. Qaz, işıq və su ilə bağlı çətinliklərimiz yoxdur. Qəsəbədə məişət tullantılarının daşınması ilə bağlı çətinliklər, demək olar ki, aradan qaldırılıb. Hazırda su, kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı işlər sürətlə davam etdirilir. İnanırıq ki, qəsəbədə başlanmış bu işlər davamlı olacaq".

Binəqədi sakinlərinin etimad ünvanı

MƏHƏBBƏT ORUCOV

Binəqədi Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən "Sakinlərin Müraciəti Xidməti-1646" (SMX) qısa müddətdə sakinlərin böyük inam və etimadını qazanmışdır. Xatırladaq ki, SMX vətəndaşlarla operativ ünsiyyətin yaradılması, rayon icra hakimiyyətinə gəlmədən və yazılı müraciət etmədən onları rahat edən problemlərin icra hakimiyyətinə çatdırılması baxımından faydalı, müntəzəmi və əvəzsiz xidmət növüdür.

Xidmət bütün müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilmiş 24 saat fasiləsiz fəaliyyət göstərir. Bütün bu imkanlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir sakin üçün

elçatən olmasını təmin etmək məqsədini daşıyır. Bir sözlə, yerli icra hakimiyyətləri arasında ilk dəfə Binəqədi Rayon İcra Hakimiyyətində təşkil edilmiş bu xidmətin sayəsində vətəndaşlar heç bir yerə getmədən, sadəcə bir zənglə üzəlişdikləri problemləri operativ şəkildə həll edə bilərlər.

Aparılan təhlillər göstərir ki, SMX-1646 sayəsində yuxarı orqanlara edilən şikayət və müraciətlərin sayı yarıbayarı azalmışdır. Qurum fəaliyyətə başladığı gündən rayon ərazisində yaşayan əhaliyə yüksək keyfiyyətli xidmətlər göstərməyi qarşısına məqsəd qoymuşdur. Hətta digər rayonlardan da sakinlərin bu xidmətə müraciət etməsi hallarına rast gəlinir. Bu da qurumun əhali arasında olan yüksək nüfuzdan xəbər verir.

SMX-1646-nın 2014-cü ildəki fəaliyyəti barədə qəzetimizə ətraflı məlumat verən qurumun rəisi Anar Səfərov bildirmişdir ki, artıq Binəqədi sakinləri onları rahat edən problemlərlə bağlı hansı ünvanı üz tutacaqlarını, hansı nömrəyə zəng vuracaqlarını yaxşı bilirlər. Onun sözlərinə görə, qurumun fəaliyyəti insanlarla ünsiyyətin yara-

gücləndirməkdir".

A.Səfərov hazırda bəzi rayonlarda da buna oxşar xidmət növlərinin fəaliyyətə başladığını diqqətə çatdırmışdır: "Həmin qurumların əməkdaşları təcrübəmizdən yararlanmaq məqsədi ilə bizə müraciət edirlər. Xatırladım ki, SMX həftənin bütün günləri 24 saat ərzində əhaliyə xidmət göstərir. Hətta bayram günləri də əməkdaşlarımız iş başında olurlar. Xidmətin fəaliyyəti mübahisələrin həllində, habelə əhalinin informasiya əldə etməsində bərabərlik və ədalət prinsipinin qorunmasına imkan yaratmışdır. Fəaliyyətimiz operativlik və nəzakətlik əsasında qurulmuşdur. Hər bir zəng operatora yönəldikdən sonra 7 saniyə ərzində cavablandırılmaq üçün qəbul edilir".

A.Səfərovun sözlərinə görə, sualın cavablandırılması zamanı sərbəst şərhlərə yol verilmir: "Hər bir sualın izahı rəsmi sənədlərə istinadla cavablandırılır. Belə sənədlər olmadıqda isə sual vərəqəsi tərtib edilir və bu zaman müraciət edənin kimliyi, ünvanı və telefon nömrəsi qeydə alınır. Şikayətə olan qaranlıq məqamlar əlavə suallar verməklə aydınlaşdırılır. Şikayətinin etdiyi müraciətin məzmununa əlavə və dəyişikliklər olarsa, həmin düzəlişlər qarşı tərəfə yenidən oxunur. Şikayət vərəqəsi qəbul olunduqdan sonra operator müraciətin kateqoriyası üzrə operativ şəkildə aidiyyəti yerli quruma, ünvanın aid olduğu qəsəbə nümayəndəliyinə (bələdiyyəyə), icra hakimiyyətinin müvafiq şöbəsinə məlumat verir. Şikayət vərəqəsi vətəndaşın müraciətində qeyd etdiyi məsələ tam həll olunana qədər nəzarətdə saxlanılır. Operatorla vətəndaş arasında aparılan danışıqların lentə yazılması telefon danışıqlarına nəzarət etmək məqsədi güdür. Anonim zənglər avtomatik təyin olunur. SMX ilə əlaqə saxlamaq üçün istər stasionar telefonlardan (ev telefonu), istərsə də mobil telefonlardan 1646 nömrəsinə

mövsumündə istilik və qaz təchizatı ilə bağlı problemlər narahat edir. Bunu son bir ilin yekununda əlavə aparılmış təhlillərdə də görmək olar".

A.Səfərovun sözlərinə görə, SMX-1646 tərəfindən cavablandırılmış zənglərin sayı 35 min 725, birbaşa cavablandırılmış zənglərin sayı 28 min 164, yaradılmış əks-əlaqələrin sayı 10 min 245, 1 operator üzrə zənglərin orta sayı 105, tərtib edilmiş şikayət vərəqələrinin sayı 7695 vahid olmuşdur. Bundan əlavə, icraçıları səviyyəsi 99,7 faiz, xidmət səviyyəsi isə 98,7 faiz təşkil etmişdir. İl ərzində şikayət xar-

ətlərin 262-si və ya 3,5 faizi elektrik təchizatı, 155-i və ya 2 faizi yolların bərbad vəziyyəyə düşməsi, 326-sı və ya 4,2 faizi məişət və zibil tullantıları ilə əlaqədar olmuşdur: "Aparılan təhlillər göstərir ki, yola saldıığımız ildə bu sahələr üzrə quruma müraciət edənlərin sayı artmışdır. Bundan əlavə, müraciətlərin 155-i sakinləri narahat edən digər məsələlər, 127-si yaşllaşdırma idarəsi, 85-i küçə işıqlandırılması ilə bağlıdır. Xidmətə daxil olmuş təşəkkür müraciətlərinin sayı 499 təşkil etmişdir və bu rəqəm də əvvəlki illərdən xeyli çoxdur".



rakterli müraciətlərin 6516-sı və ya 84,7 faizi tam, 147-si qismən, 1032-si müvafiq izahat verilməklə həll edilmişdir. Bu məqsədlə qurum rəhbərlərinin mobil telefonlarına gündüzlü SMS-lərin sayı 5822 vahid olmuşdur: "2014-cü ilin yanvar-dekabr ayları üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə, müraciətlərin 3305-i və ya 42,7 faizi su və kanalizasiya məsələləri ilə əlaqədar olmuşdur. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxluq təşkil edir. Su və kanalizasiya ilə bağlı Binəqədi qəsəbəsindən daxil olan müraciətlər daha çox olmuşdur və bu məsələ xidmətin 9 aylıq hesabatında da əksini tapmışdır. Həmin hesabatda qeyd edilmişdir ki, su və kanalizasiya ilə bağlı müraciətlərin 44,5 faizi Binəqədi qəsəbəsinin payına düşür.

Yola saldıığımız ildə qaz təchizatı ilə əlaqədar xidmətə 1575 şikayət daxil olmuşdur.



dılması, onların suallarının operativ cavablandırılması və şikayət xarakterli müraciətlərinin qeydiyyata götürülməsi baxımından uğurlu nəticələr verir: "Əminliklə deyə bilərik ki, iki ilə yaxın fəaliyyət göstərən Sakinlərin Müraciət Xidməti otuzmuş xidmət növünə çevrilmişdir. Bu müddət ərzində minlərlə rayon sakini xidmətimizdən yararlanmışdır. Həmin insanlar heç bir yerə getmədən, bir telefon zəngi ilə üzəlişdikləri problemlərin həllinə nail ola bildilər. Elə bu səbəbdəndir ki, təkcə 2014-cü ildə xidmətin ünvanına 500-ə yaxın təşəkkür zəngi daxil olmuşdur. Ümumilikdə, xidmətin yaradılmasında məqsəd dövlət-vətəndaş münasibətlərinin keyfiyyətə yeni müstəvidə inkişafına nail olmaq, eyni zamanda dövlət orqanları ilə cəmiyyət arasında əlaqələri

zəng etmək lazımdır".

Xidmət rəisi 2014-cü ildə qurumun fəaliyyətində müəyyən yeniliklərin də olduğunu vurğulamışdır. Onun sözlərinə görə, sakinlərin şikayətlərinin daha operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinin mobil telefonlarına SMS-lər göndərilir və bu da idarə və müəssisə rəhbərlərinin məsuliyyətini bir qədər də artırır.

Müsahibimiz, eyni zamanda, xidmətə daxil olan müraciətlərin günü-gündən artdığını diqqətə çatdırmışdır: "Bu isə ondan xəbər verir ki, vətəndaşlar yeni xidmət növünə daha çox güvənirlər. Aparılan təhlillər göstərir ki, bəzi sahələr üzrə şikayətlər mövsümdən asılı olaraq arta və ya azala bilər. Məsələn, yaz-yay aylarında əhalinin su, kanalizasiya ilə bağlı şikayətləri çoxluq təşkil edirsə, qış

Havaların soyuq keçməsi ilə əlaqədar quruma qaz təchizatı ilə bağlı daxil olan müraciətlərin sayı artmışdır. Bu sahə üzrə müraciətlər əsasən Binəqədi, Biləcəri və Xocəsən qəsəbələrindən daxil olmuşdur. Qış mövsümü ilə əlaqədar quruma istilik təchizatı ilə bağlı 867 müraciət edilmişdir. Müraciətlər əsasən 1 saylı SİÖD üzrə 7 və 8-ci mikrorayonların payına düşür. İl boyu edilən müraciətlərin 824-ü lift problemi ilə əlaqədardır. Keçən il ilə müqayisədə digər sahələrdə olduğu kimi, bu sahədə də müraciətlərin sayı artmışdır. Buna səbəb rayon rəhbərliyinin bütün müraciətlərə xüsusi diqqətlə yanaşmasıdır. Məhz bunun nəticəsidir ki, vətəndaşların müraciətləri əlaqədar təşkilatlar tərəfindən qısa müddətdə həllini tapır".

Müsahibimizin sözlərinə görə, il boyu edilən müraci-

BAKİ-2015 AVROPA OYUNLARINA DOĞRU...

Azərbaycan daim Avropa Oyunlarının vətəni kimi xatırlanacaq

ESMİRA ORUCOVA

Beynəlxalq idman qurumları idman ölkəsi kimi Azərbaycanı böyük etimad göstərirlər. Bunun nəticəsidir ki, tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi Bakıya həvalə edilib. Bu möhtəşəm idman bayramının paytaxtımızda keçirilməsi dünya idmanı tarixində özünəməxsus iz buraxacaq. Azərbaycan Avropa Oyunlarının vətəni kimi yaddaşlarda qalacaq.

"Binəqədi" qəzeti 2015-ci ildə ilk buraxılışından etibarən "Avropa Oyunlarına doğru..." adlı rubrika ilə idmansevərlərin gözləntisinə gəlir. Rubrikada ölkəmizin tanınmış idman mütəxəssislərinin, Olimpiya, dünya və Avropa çempionlarının "Bakı-2015" Avropa Oyunları ilə bağlı fikirləri və mülahizələri yer alacaq.

Bələliklə, rubrikamızın ilk qonağı Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü, Milli Məclisin deputatı Ağacan Abiyevdir.

- Ağacan müəllim, Avropa Oyunları kimi mötəbər bir yarışın ölkəmizdə təşkilini necə qiymətləndirirsiniz?

- Bu oyunların Azərbaycana həvalə edilməsi onu göstərir ki, ölkəmiz bütün sahələrdə, o cümlədən idman sahəsində tərəqqi dövrünü yaşayır. Şübhəsiz, Avropa Olimpiya Komitəsi bu qərarı təsadüfən qəbul etməyib. Avropa Olimpiya Komitəsinin rəhbərliyi Azərbaycanda idmanın inkişafı ilə bağlı geniş məlumat malikdir. Komitənin prezidenti Patrik Hikki bir neçə dəfə Bakı şəhərində olmuş və olimpiya komplekslərinin açılış mərasimində iştirak etmişdir. Beynəlxalq qurumların nümayəndələrinin Azərbaycan haqqında belə yüksək fikirdə olmaları ilk Avropa Oyunlarının respublikamızda keçirilməsi barədə qərarın reallığa söykəndiyini deməyə əsas verir. Belə böyük miqyaslı tədbirin təşkili

Bakı şəhəri daim Avropa Oyunlarının vətəni kimi xatırlanacaq.

- Oyunların keçirilməsi üçün hazırlıq işləri barədə nə deyə bilərsiniz?

- Avropa Oyunlarında qitənin 6000-dən çox idmançı mübarizəyə qoşulacaq. Yarışlar paytaxtımızın ərazisində yerləşən idman qurğularında keçiriləcək. Bu qurğulardan bir qismi artıq hazırdır. Milli Gimnastika Arenası, Dağ Vəşləpəy Parkı artıq istifadəyə verilib. Olimpiya stadionunda, Üzgüçülük kompleksində, Heydər Əliyev adına İdman-Konsert Kompleksində, Atıcılıq mərkəzində son tamamlama işləri aparılır. Əminəm ki, idman obyektlərinin hamısı vaxtında təhvil verilecək.

- Ağacan müəllim, ölkəmizin müxtəlif mötəbər yarışlara ev sahibliyi etmək sahəsində böyük təcrübəsi var. Bakının Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün iki dəfə namis



üçün təkcə hansısa ölkədə idmanın inkişafı kifayət etmir. Bunun üçün siyasi sabitlik, iqtisadiyyatın, mədəniyyətin, şəhər infrastrukturunun inkişafı, böyük idman yarışlarının keçirilməsində ölkənin təcrübəsi kimi vacib məqamlar nəzərə alınır.

Bütün bu kriteriyalar müsbət şərait mövcuddur. Biz nəinki Avropa, həm də dünya səviyyəsində dinamik iqtisadi inkişafa malik ölkə kimi tanınıyoruz. Bu amilləri nəzərə alaraq deyə bilərik ki, Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməyə qadirdir. Ölkəmiz ilk Avropa Oyunlarına ev sahibliyi etməklə dünya idmanı tarixində özünəməxsus iz buraxacaq.

Adətən, sadə vətəndaşlar müxtəlif olimpiadalardan neçənci ildə, harada keçirilməsini yadda saxlamırlar. Amma onlar ilk Avropa Oyunlarının vətəninin hansı şəhər olduğunu bilirlər. Yəni hər hansı mötəbər yarışın ilk dəfə keçirildiyi yer yaddaşlarda həkk olunur. Bu baxımdan, deyə bilərik ki,

zadəliyi irəli sürüldü. Yəqin ki, ilk Avropa Oyunlarının paytaxtımıza həvalə olunması gələcəkdə bu şanslarımızı da artıracaq...

- Avropa Oyunları kimi mötəbər yarışa ilk dəfə ev sahibliyi etməyimiz bizim üçün böyük uğurdur. İndiyədək ölkəmizdə üzrə respublikamızda münbit şərait mövcuddur. Biz nəinki Avropa, həm də dünya səviyyəsində dinamik iqtisadi inkişafa malik ölkə kimi tanınıyoruz. Bu amilləri nəzərə alaraq deyə bilərik ki, Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməyə qadirdir. Ölkəmiz ilk Avropa Oyunlarına ev sahibliyi etməklə dünya idmanı tarixində özünəməxsus iz buraxacaq.

Adətən, sadə vətəndaşlar müxtəlif olimpiadalardan neçənci ildə, harada keçirilməsini yadda saxlamırlar. Amma onlar ilk Avropa Oyunlarının vətəninin hansı şəhər olduğunu bilirlər. Yəni hər hansı mötəbər yarışın ilk dəfə keçirildiyi yer yaddaşlarda həkk olunur. Bu baxımdan, deyə bilərik ki, Avropa Oyunlarını yük-



sək səviyyədə keçirəcəyik və bundan sonra Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün şanslarımız artacaq.

- Sizcə, ilk Avropa Oyunlarının ölkəmizdə təşkili bizə nə verəcək?

- Azərbaycan idman sahəsində dünyada kifayət qədər tanınmış. Mötəbər yarışa ev sahibliyi etməyimiz ölkəmizin bütün dünyada nüfuzuna müsbət təsir göstərəcəkdir. Azərbaycanın qədim tarixə malik mədəniyyəti, dünya şöhrətli idmançıları var. Bu gün gənc idmançılarımız ölkəmizi beynəlxalq idman arenalarında layəqətlə təmsil edir, üçrəngli bayrağımız ən mötəbər yarışlarda dalğalandırılır. Avropa Oyunları bütün dünyada nüfuzumuzla bir daha artırmaqla yanaşı, idmanımızın maddi-texniki bazasının güclənməsində hərtərəfli şərait yaradacaq.

Qeyd etdiyim kimi, Bakıda 65 min tamaşaçı tutumuna malik Olimpiya stadionunun tikintisi artıq başa çatmaq üzrədir. Burada Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, eləcə də bəzi idman növləri üzrə yarışlar təşkil olunacaq. Bununla yanaşı, yeni idman arenaları da inşa olunmaqdadır. Bütün bunlar, sözsüz ki, yarışlar başa çatdıqdan sonra Azərbaycan xalqına qalacaq, gələcəkdə bizə təhvil verilecək. Bu qurğuların tikintisi idman infrastrukturunun genişlənməsi deməkdir.

Əlbəttə, ev sahibi kimi, Azərbaycan bu oyunların təşkilinə maliyyə vəsaiti xərcləməklə yanaşı, müəyyən gəlir də əldə edəcək. Azərbaycan dövləti ilk Avropa Oyunlarına xərclədiyi maliyyə vəsaitinin təxminən yarısını geri alacaq. Növbəti dəfə belə oyunları təşkil etsək, biz xərclənilən vəsaitin 80 faizini geri alıb olarıq. Çünki artıq bu zaman yeni idman obyektlərinin tikintisinə o qədər də ehtiyac qalmayacaq. Oyunlar zamanı ölkəmizdə müxtəlif Avropa ölkələrindən təqribən 20 min insan gələcək. Bu, ölkəmizdə turizm inkişafına da təkan verəcək. Şübhəsiz ki, Bakıya qonaq qismində gələn insanlar vətənlərinə əliboş qayıtmayacaq, xatirə hədiyyələri alacaqlar. Bu da birbaşa olaraq ölkə iqtisadiyyatına xeyir verəcək.

Vacib məqamlardan biri də bu oyunların insanları psixologiyasına təsiri ilə bağlı olacaq. Bu möhtəşəm hadisənin şahidi olan xalqımız uzun müddət unudulmuş xoş təəssüratlarla yaşayacaq, qürur hissi keçirəcək və bütün bu amillər insanların dünyagörüşünə də böyük təsir göstərəcək. Bir sözlə, ilk Avropa Oyunları Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini, dövlətimizin qüdrətini bir daha bütün dünyaya tanıtdıracaq.

→ iqtisadiyyat

Böyük Britaniyanın sənaye portalı Azərbaycan haqqında

Böyük Britaniyanın "Printed Electronics World" sənaye portalı Azərbaycanda karbon nanoboruların (KNB) istehsalının təşkili sahəsində beynəlxalq anlaşma memorandumu haqqında məlumat yayımlayıb.

Qeyd olunub ki, anlaşma memorandumu "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ), "Sumqayıt Kimya Sənaye Parkı" MMC və ABŞ-ın "SouthWest Nano Technologies" (SWeNT) şirkəti arasında imzalanıb. Memoranduma əsasən, AİŞ və "SWeNT" Sumqayıt Kimya Sənaye Parkının ərazisində KNB-nin istehsalının təşkili sahəsində əməkdaşlıq edəcəklər.

Yazıda diqqətə çatdırılıb ki, ilkin olaraq ildə 1000 ton KNB-nin istehsalı gözlənilir. KNB ən kəskin şəraitdə belə yüksək davamlılığı ilə seçilən və bir çox məqsədlər üçün istifadə olunan karbon tərkibli (qrafen) boruşəkilli nano materialdır.

Hazırda KNB-dən plastik material və qarışıqlar, tikinti materialları, elektronika, sensor, tranzistor, batareya və s. istehsalında istifadə edilir və ən mühüm material hesab edilir. KNB silisim-dən (silikon) daha yaxşı yarımkeçiricilik və misdən daha yaxşı keçiricilik xüsusiyyətlərinə malikdir.

Şaxtali hava şəraitinə qarşı tədbirlər görülüb

Qeyri-sabit hava şəraitində respublikanın avtomobil yollarında yaranan bələkə xoşagəlməz hadisələrin aradan qaldırılması üçün kifayət qədər material ehtiyatı və maşın-mexanizmlər var. Nəqliyyat Nazirliyi "Azaryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, ehtiyac yaranacağı təqdirdə, yollara səpilməsi üçün 25 min kubmetrdən çox qum, 1700 ton texniki duz ehtiyatı yaradılıb. Həmçinin 1047 ədəd maşın-mexanizm və nəqliyyat vasitəsi hazır vəziyyətə gətirilib. Hava şəraitindən asılı olaraq, zərurət yaranarsa, texniki duz, qum ehtiyatı, maşın-mexanizmlər və nəqliyyat

vasitələrinin sayı da artırılacaq. PMürsəliyev bildirib ki, bundan əlavə, magistral yollarda, dağlıq rayonlarda, Bakı şəhərində yerləşən avtomobil yolları, prospekt və küçələrdə mövcud vəziyyətlə bağlı operativ tədbirlərin görülməsi üçün ASC-nin mərkəzi aparatında sutkalıq növbətçilik də təşkil olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, sulu qar və qar yağacağı gözlənilir.

Bakı-Tbilisi turist qatarının xidmətindən 500-dən çox sərnəşin istifadə edib

"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnəşindəşmə Departamentinin rəis müavini Mədəd Şıxəmirov bildirib ki, dekabrın 29-da 180 sərnəşinlə yola çıxan Bakı-Tbilisi turist qatarı 5 vaqondan ibarət olub. Yanvarın 3-də geri qayıdan qatara isə 324 sərnəşin bilet alıb. Bakıya gələn sərnəşinlərin çoxluğu səbəbindən

turist qatarının vaqonlarının sayı 9-a çatdırılıb. Ümumiyyətlə, ənənəvi olaraq ilin son günlərində xəttə buraxılan turist qatarı həm sərnəşinlərin rahat gediş-gəlişinə hesablanıb, həm də Yeni il tətilələrini Gürcüstanda keçirmək istəyənlər üçün gözəl imkan yaradıb.

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti

Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az



→ mədəniyyət

"Bəyaz izlər" adlı qış sərgisi açılacaq

Fevralın 8-də Bakıdakı "White House" qalereyasında Gənclər İctimai İncəsənət Birliyinin təşkilatçılığı ilə "Bəyaz izlər" adlı qış sərgisi açılacaq. Birlikdən bildiriblər ki, məqsəd istedadlı və yaradıcı gənclərə dəstək olmaq, onları həvəsləndirmək və bacarıqlarını geniş kütləyə tanıtmadır.

Sərgidə 30-dan çox rəssamın rəsm əsərləri və əl işləri nümayiş olunacaq. Gənclər və İdman Nazirliyinin, gənclər evlərinin, universitetlərin, ictimai təşkilatların nümayəndələrinin sərgidə iştirakı nəzərdə tutulur.

Tanınmış muğam ifaçısı Tehranda

Azərbaycanın xalq artisti Alim Qasimov yanvarın 11-12-də Tehranda "Vəhdət" sarayında geniş konsert proqramı ilə çıxış edəcək. Xanəndənin mətbuat katibi Səadət Məhəbbətova bildirib ki, artıq konsertin biletləri satışa çıxarılıb. Konsertdə xanəndə, qızı əməkdar artist Fərqanə Qasimova da iştirak edəcək.

Alim Qasimov Tehran Simfonik Orkestri müşayiət edəcək. Artıq xanəndə Tehranda məşqlərə başlayıb və böyük həvəslə konsertə hazırlaşır. Səadət Məhəbbətova deyib ki, proqrama xalq və bəstəkar mahnıları daxilidir. Qeyd edək ki, Alim Qasimov sonuncu dəfə 2014-cü ilin mayında Tehranın "Milad" sarayında konsert verib.

UNESCO-TÜRKSOY əməkdaşlığı inkişaf mərhələsində

UNESCO-nun baş direktoru xanım İrina Bokovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfəri çərçivəsində TÜRKSOY-un Ankaradakı qərargahında olub. İ.Bokova əvvəlcə hər iki təşkilat arasındakı əməkdaşlığı əks etdirən fotosərgi ilə tanış olub.



TÜRKSOY-un baş katibi Düsen Kaseinov hər iki təşkilat arasındakı mövcud əməkdaşlıq sazişinin uğurlu nəticələrindən bəhs edib. O, UNESCO-nun Parisdəki mənzil-qərargahında TÜRKSOY tərəfindən Novruz bayramına həsr edilmiş konsertin, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının 100 illiyinə aid mərasimin, 2014-cü ilin dekabrında Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələri

nin beşinci iclasının keçirilməsinə verdiyi dəstəyə görə İ.Bokovaya təşəkkürünü bildirib. Baş katib qeyd edib ki, 2015-ci ilin martında UNESCO-nun 70 illiyinə həsr olunacaq "Novruz" konsertinin, apreldə isə bu təşkilatın mənzil-qərargahında "Kitabi-Dədə Qorqud" simpoziumunun keçirilməsi planlaşdırılır. Tərəflər əminliklə bildiriblər ki, əməkdaşlığın genişlənməsi gələcəkdə daha faydalı nəticələr verəcək.

→ xarici xəbərlər

Tornado və şaxtali hava ciddi fəsadlar törədib

"Reuters"-in məlumatına görə ABŞ-ın Corciya, Luiziana, Alabama və Missisipi ştatlarında tornado ciddi dağıntılar törədib. Qasırağ yüzlərlə ev ciddi ziyan vurub, ağacları və elektrik dirəklərini aşırıb. Nəticədə minlərlə ev elektrik enerjisiz qalıb. Corciyada təbii fəlakət səbəbindən 2 nəfər ağır yaralanıb. Minnesota ştatında isə qarlı və şaxtali hava yolların buz bağlamasına səbəb olub.

Minneapolisdə havanın temperaturu mənfii 15 dərəcəyə düşüb. Şəhər yollarında onlarla avtomobil qəzası qeydə alınıb.

Parisdə dəfn mərasimində qalmaql

"Euronews"-un məlumatına görə Fransanın paytaxtı Parisdə qaraçı uşağın dəfninə bağlı qalmaql baş verib. Buna səbəb merin dekabrın 26-da vəfat etmiş qızın qaraçıların məskunlaşdığı Şamplan kommunasındakı qəbiristanlıqda dəfninə icazə verməməsi olub. Qaraçı ailəsinin sözlərinə görə, Şamplan meri körpənin yalnız Vissu kommunasında

dəfninə icazə verib. Mer isə öz növbəsində bunu təkzib edərək icazənin verilməməsinə bürokratik prosedurla izah edib. Buna etiraz olaraq məlum şəxslər Şamplan şəhər administrasiyasının binasının fasadında meri və daxili işlər naziri Manuel Vallı irqçilikdə ittiham edən yazılar yazıblar. Uşaq nəhayət 5 yanvarda Vissu kommunasında dəfn olunub.

Müsəlmanlar əleyhinə daha bir nümayiş

"Spiegel Online"-nın məlumatına görə Drezdendə sağyönlü "Pegida" təşkilatının çağırışı ilə müsəlmanlar əleyhinə yenidən nümayiş keçirilib. Sayca 11-ci etiraz yürüşündə 18 min nəfər iştirak edib. Nümayişdə ksenofob və irqçi şüarlar səsləndirilib. Etirazçılar miqrantlara sığınacaq verilməsinin əleyhinə çıxıblar. "Liberation" saytının xəbərinə görə, eyni vaxtda "Pegida"-nın 300 üzvü də Berlində oxşar aksiya keçirib. "Pegida" təşkilatının fəaliyyəti Almaniya

siyasətçiləri tərəfindən birmənalı qarşılınır. Almaniyanın sabiq daxili işlər naziri Hans-Peter Fridrix ölkədə sağ meyilli əhval-ruhiyyənin güclənməsində kansler Angela Merkelə ittiham edib. Onun fikrincə, sağçı meyillərin artmasına səbəb kanslərin daxili siyasət kursudur. Sonuncu rəy sorğunun nəticələrinə əsasən, almanların 30%-i "Pegida" təşkilatının fəaliyyətini dəstəkləyir. Rəyi soruşulanların 19%-i sağyönlü hərəkatın fəaliyyətinə rəğbət bəsləyir.

→ maraqlı

Belçikada pivə kəməri

Xarici KİV-lərin verdiyi məlumata görə, Brüqqe şəhərinin (Belçika) Bələdiyyə Şurası flandriyalı pivə istehsalçısının bu şəhərin mərkəzində yerləşən istehsal sexindən filtrasiya və qablaşdırma fabrikinə qədər pivə kəməri inşa etməsinə icazə verib.

"De Halve Maan" pivə zavodunun sahibləri bu ideyanı Flandriya şəhərinin tarixi irsinin, o cümlədən Brüqqenin mərkəzində yerləşən, dördkənc daşla döşənmiş küçələrin qorunub saxlanmasına qayğı göstərmələri ilə izah ediblər. Hazırda pivə daşıyan yük maşınları həmin küçələrdə hərəkət edirlər (təkcə "De Halve Maan" zavodu il ərzində bu küçələrlə təqribən 500 bu cür avtosistem daşıyır). Yenilik həm də şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmağa imkan verəcək.

Pivə zavodunun sahibi Ksavie Vannestinin dediyinə görə, kəmərin ümumi uzunluğu təxminən 3 kilometr olacaq. Köpüklü içki yeraltı borularla saatda altı min litrə yaxın sürətlə hərəkət edəcək.

Ksavie Vanneste deyib: borular poladdan qat-qat möhkəm olan polietilen materialdan hazırlanacaq. Biz tamamilə əminik ki, pivənin sızmasından və ya onun qeyri-leqal şəkildə borulardan sorulmasından yaxa qurtara biləcəyik".

Layihənin icrasına bu il başlamaq nəzərdə tutulur. Onun dəyəri dəqiqləşdirilmir.

Qeyd edək ki, Brüqqe şəhərinin mərkəzində yerləşən, hazırda "De Halve Maan" şirkətinə məxsus olan pivəbişirmə zavodu beş əsrdir ki, fəaliyyət göstərir.

Gürcüstanda acı bibər yarış

Tbilisi şəhərində Qafqaz Dünya Rekordlar Federasiyasının təşkilatçılığı ilə acı bibər yarış keçirilib.

"Qudvil" Mərkəzində keçirilən yarışda iştirak edən gənclər acı bibər yemək bacarıqlarını nümayiş etdiriblər.

Federasiyanın prezidenti, azərbaycanlı "maqnit adam" ləqəbli Etibar Budaqlı-Elçiyev AzərTAC-ın xüsusi müxbirinə bildirib ki, belə bir festival ilk dəfə keçirilir. "Qudvil" Mərkəzinin hazırladığı acı yeməklərlə bərabər, acı bibərlər də menyuya daxil edilib. "Qudvil" Mərkəzinin əməkdaşı Arçıl Qordsaxiya



yarışın qalibi olub. O, 4 ədəd acı bibəri 2 dəqiqə 49 saniyəyə yeyib. Yarışın qaliblərinə diplom və hədiyyələr verilib. Qeyd edək ki, "maqnit adam" ləqəbli Etibar Budaqlı-Elçiyevin adı Ginnesin Rekordlar Kitabının 2014-cü il üçün hazırlanmış versiyasına daxil edilib.